

# AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZIRLIYI

Azərbaycan Respublikasının  
Təhsil Nazirliyinin 230 nömrəli  
13.08.2020-ci il tarixli qərarı  
ilə təsdiq edilmişdir



## BAKALAVRİAT SƏViYYƏSiNİN (ƏSAS (BAZA) ALİ TiBB TƏHSİLİNİN) İXTİSAS ÜZRƏ

### TƏHSİL PROQRAMI

İxtisasın (programın) şifri və adı: 050615 – “İnformasiya təhlükəsizliyi”

BAKİ – 2020

## **BAKALAVRIAT SƏVIYYƏSİNİN 050615 – “İNFORMASIYA TƏHLÜKƏSİZLİYİ” İXTİSAS ÜZRƏ TƏHSİL PROGRAMI**

### **1. Ümumi müddəalar**

- 1.1. Bakalavriat səviyyəsinin əsas 050615 – İnformasiya təhlükəsizliyi ixtisası üzrə Təhsil Programı (bundan sonra ixtisas üzrə Təhsil Programı) “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarına, eləcə də “Ali təhsilin bakalavriat əsas səviyyəsi üzrə ixtisasların (programların) Təsnifati”na uyğun hazırlanmışdır.
- 1.2. Təhsil Programının məqsədləri aşağıdakılardır:
  - İxtisas üzrə məzunun kompetensiyalarını, ixtisasın çərçivəsini, fənlər üzrə təlim və öyrənmə metodlarını, qiymətləndirmə üsullarını, təlim nəticələrini, kadr hazırlığı aparmaq üçün infrastruktura və kadr potensialına olan tələbləri, tələbənin təcrübə keçmə, işə düzəlmə və təhsilini artırma imkanlarını müəyyənləşdirir;
  - Tələbələri və işəgötürənləri məzunların əldə etdiyi bilik və bacarıqlar, eləcə də təlim nəticələri bərədə məlumatlaşdırmaq;
  - Təhsil Programı üzrə kadr hazırlığının bu programla uyğunluğunun qiymətləndirilməsi zamanı bu prosesə cəlb olunan ekspertləri məlumatlaşdırmaq.
- 1.3. Təhsil Programı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə bakalavr əsas hazırlığını həyata keçirən bütün ali təhsil müəssisələri üçün məcburidir.
- 1.4. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Həftəlik auditoriya saatlarının həcmi ümumi həftəlik yükün 50 %-dən çox olmamalıdır. İxtisasın xüsusiyyətindən asılı olaraq həftəlik yükün həcmi dəyişdirilə bilər.

### **2. Məzunun kompetensiyaları**

- 2.1. Təhsil Programının sonunda məzun aşağıdakı ümumi kompetensiyalara yiyələnməlidir:
  - İxtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqlarına;
  - İxtisası üzrə en azı bir xarici dildə kommunikasiya bacarıqlarına;
  - Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair sistemli və hərəkətli biliklərə, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma qabiliyyətlərinə;
  - Milli dövlətimizin qarşılaşduğu təhdidləri və çağırışları müəyyən etmə bacarıqlarına;
  - İş yerində informasiya texnologiyalarından istifadə etmək qabiliyyətinə;
  - Komandada iş, problemin həllinə ortaq yanaşmaya nail olmaq qabiliyyətinə;
  - Yeni şəraitə uyğunlaşmaq, təşəbbüs irəli sürmək qabiliyyətinə və uğur qazanmaq iradəsinə;

- Məsələlərin həlli üçün əlavə məlumat resurslarını müəyyən etmək və seçə bilmək qabiliyyətinə;
- Peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümumiləşdirmək və tətbiq etmək bacarıqlarına;
- Peşəkar fəaliyyətini planlaşdırmaq və təşkil etmək, gələcək təhsilini və mövcud bacarıqlarını təkmilləşdirilmək, vaxtı idarə etmək və tapşırıqları vaxtında tamamlamaq qabiliyyətinə;
- Fəaliyyətində sosial və ekoloji məsuliyyətə, eləcə də vətəndaş şüuru və etik yanaşmaya, həmçinin keyfiyyətə üstünlük vermək bacarığına;
- Bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə vəziyyəti və özünü yenidən qiymətləndirmək və özünütənqid bacarığına.

**2.2. Təhsil Proqramının sonunda məzun aşağıdakı peşə kompetensiyalarına yiylənlənməlidir:**

- Müasir cəmiyyətdə informasiyanın, informasiya texnologiyalarının və informasiya təhlükəsizliyinin rolunu, eləcə də bu sahədə şəxsiyyətin, cəmiyyətin və dövlətin obyektiv tələbatlarının təmin olunması üçün onların əhəmiyyətini təqdim etmək bacarığına;
- Peşəkar məsələlərin həlli üçün sistem, tətbiqi və xüsusi təyinatlı program vasitələrini, informasiya-kommunikasiya texnologiyalarını, programlaşdırma dillərini və program vasitələrinin yaradılması sistemlərini tətbiq etmək bacarığına;
- İformasiya təhlükəsizliyi siyasetinin formalasdırılmasında texniki mütəxəssis olaraq iştirak etmək, informasiya təhlükəsizliyinin təmin edilmesi üzrə kompleks tədbirlərin yerinə yetirilməsini təşkil etmək və dəstəkləmək, mühafizə olunan obyekt üzərində onların gerçəkləşdirilməsi prosesini idarə etmək bacarığına;
- İformasiya təhlükəsizliyi sistemləri və onun ayrı-ayrı elementləri üzərində verilmiş metodika üzrə eksperimentlər aparmaq, eksperimentlərin nəticələrini emal etmək, xətaları və etibarlılığını qiymətləndirmək bacarığına;
- İformasiya təhlükəsizliyinin təmin edilməsi mexanizmlərini bilmək və istifadə etmək bacarığına;
- Müasir program, program-aparat və texniki vasitələrinin (o cümlədən kriptoqrafik) quraşdırılması, istifadəsi, köklənməsi, xidmət göstərilməsi işlərini yerinə yetirmək, onların iş qabiliyyətinin və effektivliyinin nəzarət yoxlamalarının təşkili və keçirilməsi bacarığına;
- Müasir informasiya və kommunikasiya texnologiyaları məhsullarından, program və texniki təminatdan və müasir qərar qəbuletmə üsullarından istifadə etmək bacarığına;
- İformasiyanın toplanması, saxlanması, qorunması, emalı və ötürülməsi üsullarını bilmək və onlardan məqsədli istifadə etməyi, elmi-texniki ədəbiyyat icmalını tərtib etmək bacarığına;
- İformasiya mühafizəsinin təşkilati alətlərinin tətbiqi, istifadəçilər və proseslər arasında səlahiyyətlər bölgüsü və koordinasiya, planlaşdırma və layiheləndirmə, sənədləşdirmə, qeydiyyat, arxivləşdirmə, lisenziyalasdırma, fəaliyyətə xüsusi icazə, audit, sertifikatlaşdırma, effektivliyi dəyərləndirmə, attestasiya, akkreditasiya, İKT layihələrinin və məhsullarının ekspertizası bacarığına;

- İnfomasiya təhlükəsizliyinə risklərin baş verməsinə – incidentlərə cavab vermə sxemlərini tətbiq etmək, risklərin emalına aid müvafiq üsulları seçmək, təhlükəsizliyin monitorinqi, sanksiyasız dəyişiklikləri, onlara cəhdləri aşkar etmək və qeydiyyatını aparmaq, maraqlı tərəfləri xəbərdar etmək bacarığına;
- Fərdi məlumatların, verilənlərin təhlükəsizliyi, kiberhücumların aşkarlanması və qarşısının alınması, ölkə üzrə təhlükəsiz infomasiya mühitinin yaradılması və istifadəçi mədəniyyətinin hazırlanması bacarığına;
- IT-şirkətlərində, bank sistemlərində, birja, maliyyə, sigorta şirkətlərində və s. infomasiya kommunikasiya texnologiyalarından istifadə və onların təhlükəsizliyini təmin etmək bacarığına;
- Elektron imza texnologiyalarını bilmək, onların elektron hökumət sistemlərində tətbiq etmək bacarığına;
- İnfomasiya mühafizəsini təmin edən altsistemlərin və vasitələrin layihələndirilməsi üçün ilkin verilənlərin hazırlanmasını, uyğun layihə həllərinin texniki-iqtisadi əsaslandırılmasını aparmaq bacarığına;
- Peşəkar məsələləri həll etmək məqsədilə elmi-texniki ədəbiyyati, normativ və metodik sənədləri seçmək, öyrənmək və ümumileşdirmək bacarığına;
- Təşkilatda (idarədə, müəssisədə) infomasiyanın mühafizəsi üzrə fəaliyyəti tənzimləyən normativ hüquqi aktları, normativ və metodik sənədləri tətbiq etmək bacarığına;
- Məhdud girişli infomasiyanın qorunmasını mövcud normativ hüquqi aktlara, normativ və metodik sənədlərə uyğun olaraq təşkil etmək, müvafiq işçi texniki sənədləşmələri tərtib etmək bacarığına;
- İnfomasiya mühafizəsinin təmin edilməsi məsələlərinin həlli üçün zəruri riyazi metodlardan istifadə etmək bacarığına.

### 3. Təhsil Proqramının strukturu

3.1. Təhsil Proqramı 240 (4 il) AKTS kreditindən ibarət olmalıdır. Kreditlər aşağıdakı şəkildə bölüşdürürlür:

Cədvəl 1

Fənlərin sayı	Fənnin adı	AKTS krediti
	<b>Ümumi fənlər</b>	<b>30</b>
1	<b>Azərbaycan tarixi</b> Bu fənn Azərbaycanın müasir dövlətçilik ənənələrinin yaranması, formallaşması və inkişafını öyrənir, müasir Azərbaycan dövlətçiliyinin formallaşmasında siyasi, ideoloji, iqtisadi, mədəni amillərin rolu təhlil və tədqiq edilir. Müasir dünyada Azərbaycan dövlətinin yeri və rolu sistemli təhlil edilir.	5
2	<b>Azərbaycan dilində işgüzar və akademik kommunikasiya</b> Bu fənn cərçivəsində tələbələrə Azərbaycan dilində təqdimat etmək, natiqlik, akademik və işgüzar yazı bacarıqlarının aşilanmasına xüsusi diqqət yetirilməlidir.	4
3	<b>Xarici dildə işgüzar və akademik kommunikasiya</b>	15

	Bu fənn çərçivəsində tələbələrə ixtisası üzrə xarici dillərdən birində təqdimat etmək, natiqlik, akademik və işgüzar yazı, şifahi və yazılı bacarıqların aşilanmasına xüsusi diqqət yetirilməlidir.	
	<b>Seçmə fənlər</b> (Seçmə fənlər ali təhsil müəssisəsi tərəfindən müəyyən edilir. İxtisasın spesifikasiyasından asılı olaraq seçmə fənlərə əlavələr edilə bilər.)	6
4	Felsəfə	3
	Sosiologiya	
	Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları	
	Məntiq	
	Etika və estetika	
	Multikulturalizmə giriş	
5	İnformasiya texnologiyaları (ixtisas üzrə)	3
	İnformasiyanın idarə edilməsi	
	Sahibkarlığın əsasları və biznesə giriş	
	Politologiya	
	<b>İxtisas fənləri</b>	120
6	<b>Xətti cəbr və analitik həndəsə</b> Bu fənn kompleks ədədlər, matrixlər və determinantlar, xətti fəza və onun bazisi, xətti cəbri tənliklər və onların həlli üsulları, xətti çevirmələr və kvadratik formalar, müstəvidə və fezada Dekart koordinat sistemi, analitik həndəsənin sadə məsələləri, vektorlar cəbrinin elementləri, düz xəttin və müstəvinin tənlikləri, ikitətblili cəbri xətlər və səthlər haqqında bilikləri öyrədir.	3
	<b>Riyazi analiz</b> Bu fənn çoxluqlar nəzəriyyəsinin elementlərini, ardıcılığın limiti anlayışını, birdəyişənli funksiyanın limiti və əsas xassələrini, birdəyişənli funksiyanın nöqtədə və çoxluqda kəsilməzliyini, çoxluqda müntəzəm kəsilməz birdəyişənli funksiyalarını, birdəyişənli funksiyanın differensial və integrallı hesabını, ədədi və funksional sıralarını, çoxölcülü Euklid fəzasını, çoxdəyişənli funksiyanın limitini, kəsilməzliyi və müntəzəm kəsilməzliyini, çoxdəyişənli funksiyanın differensial və integrallı hesabını öyrədir. Birtərtibli adi differensial tənliklər və tənliklər sistemi, n-tərtibli adi differensial tənliklər haqqında ümumi məlumatlar verilir.	
7	<b>Diferensial tənliklər</b> Birtərtibli adi differensial tənliklər və tənliklər sistemi, n-tərtibli adi differensial tənliklərin həllərinin qurulması üsulları, bu tənliklər üçün Koşı və sərhəd məsələlərinin həllinin varlığı, yeganəliyi və dayanıqlığının araşdırılması, differensial tənliklərin təbiətşünaslığın müxtəlif proseslərinin riyazi modelləşdirilməsinə tətbiqi, xüsusi törəməli differensial tənliklərin təsnifatı, riyazi fizika tənlikləri üçün Koşı və sərhəd məsələlərinin qoyuluşu və korrektliyi haqqında biliyə malik olmalıdır.	7
	<b>Diskret riyaziyyat</b> Bu fənn informasiya nəzəriyyəsinin, riyazi məntiqin, qraflar nəzəriyyəsinin, alqoritmələr nəzəriyyəsinin, çoxluqlar nəzəriyyəsinin, o cümlədən qeyri-səlis çoxluqlar və münasibətlər nəzəriyyəsinin, kombinatorikanın əsas element və anlayışlarını, onların kompüter mühəndisliyində tətbiqi prinsiplərini öyrənir. Fənn çərçivəsində bul cəbri, münasibətlər, qeyri-səlis münasibətlər, linqvistik dəyişənlər, predikatlar hesabi, informasiyanın kodlaşdırılması, miqdarının hesablanması, ölçü vahidləri, say sistemləri öyrənilir.	
9		3

	<b>Ehtimal nəzəriyyəsi və riyazi statistika</b> Bu fənn hadisələr və onlar üzərində əməlləri, ehtimalın müxtəlif təriflərini və onun hesablanması qaydalarını, tam ehtimal və Bayes düsturlarının tətbiqini, diskret və təsadüfi kəmiyyətlərin paylanması qanunlarını və onların ədədi xarakteristikalarını, böyük ədədlər qanunu və mərkəzi limit teoremlərinin əsas mahiyyətini, riyazi statistikanın əsas elementlərini, palanma parametrlərini seçməyə görə statistik təyinini, normal paylanması ilə əlaqəli qanunları öyrədir.	3
10	<b>Fizika</b> Bu fənn klassik mexanika, o cümlədən vektor cəbr, hissəcik kinematikası və dinamikası, enerji və təcil, qorunma qanunları, fırlanma dinamikası, salınma hərəkəti, cazibə, termodinamika və qazların kinetik nəzəriyyəsi, elektrostatiklər, o cümlədən keçiricilər və izolyatorlar; DC dövrələri; maqnit qüvvələri və sahələri; hərəkət edən yüklerin və cərəyanların maqnit təsiri; elektromaqnit induksiyası; Maksvellin tənlikləri; elektromaqnit salınımıları və dalğaları, həndəsi və fiziki optikaları öyrədir.	5
11	<b>İnformasiya təhlükəsizliyinə giriş</b> Bu fənn informasiya təhlükəsizliyinin əsas anlayış və prinsiplərinin; təhlükəsizliyin idarə edilməsi və risklərin qiymətləndirilməsinin; əməliyyat sistemlərinin və program təminatının təhlükəsiliyinin; verilənlər bazasının təhlükəsizliyinin; şəbəkə təhlükəsizliyinin; informasiyanın qorunmasının üsul və vasitələrinin; mühəndis-texniki, təşkilati, hüquqi və etik məsələlərinin həllinə əsaslı yanışmaları öyrədir.	7
12	<b>Programlaşdırmanın əsasları</b> Kompüterdə problemin həlli mərhələləri və üsulları; alqoritmlərin qurulmasının ümumi prinsipləri; programlaşdırma sistemi anlayışı; programın strukturu; verilənlərin tipləri, operatorlar və əməliyyatlar, idarəetmə strukturları, massivlər, sətirlər, göstəricilər, fayllar, alt programlar, obyekt yönümlü programlaşdırma modeli, siniflər və obyektlər anlayışı, xassələri və metodlarını öyrədir.	8
13	<b>Kompüter arxitekturası</b> Bu fənn kompüterdə ədəd və simvolların təsvirini izah edir, kompüterin i/o sistemini və qarşılıqlı əlaqə quruluşlarını, cpu layihəsini təsvir edir, daxili və xarici, virtual yaddaş sistemlərinin, periferiya qurğularının iş prinsiplərin izah edir. Bu fənn kompüterdə ədəd və simvolların təsvirini izah edir, kompüterin i/o sistemini və qarşılıqlı əlaqə quruluşlarını, cpu layihəsini təsvir edir, daxili və xarici, virtual yaddaş sistemlərinin, periferiya qurğularının iş prinsiplərin izah edir.	7
14	<b>Əməliyyat sistemləri</b> Bu kurs istifadəçi programları ilə kompüterin qurğuları arasında, rahat və səmərəli interfeys təmin edir. Müasir əməliyyat sistemlərinin qurulmasının əsas prinsiplərini, Windows, Unix, Linux, Mac OS və mobil əməliyyat sistemlərinin arxitekturasını bilməli, əməliyyat sistemlərinin əsas funksiyalarını, utilitlər, antivirus paketlər, müasir kompüter şəbəkələrinin qurulmasında istifadə olunan müxtəlif şəbəkə protokolları, aparat və program vasitələrini tələbələrə aşılayır.	7
15	<b>Verilənlərin strukturu və alqoritmalar</b> Verilənlərin əsas strukturları, statik və dinamik verilənlərin strukturu, sıralar, steklər, ağacıclar və qraflar, ağac və qrafların tətbiqi, yuxarı balanslı ağacıclar,	7
16		

	<p>yığınlar, yaddaş idarəetməsi, xəşləmə texnikaları, eşidləmə, axtarış, setir əməliyyatları və qrafik alqoritmlərinə xüsusi diqqət yetirilir. Bir sıra digər sahələrdə fundamental alqoritmlər, həndəsi alqoritmlər və əməliyyatların tədqiqatından bəzi alqoritmlər də daxil olmaqla əhatə olunur. Kurs proqramları inkişaf etdirmək, performans xüsusiyyətlərini başa düşmək və tətbiqlərdə potensial effektivliyini qiymətləndirməyə yönəldilir.</p>	
17	<p><b>Verilənlər bazası sistemləri</b> Verilənlərin modelləşdirilməsi; normallaşdırma; relyasiya modeli; verilənlər bazasının qurulması; sorgu dili; sadə və mürəkkəb sorğular; konseptual modelləşdirmə, lyerarxik, şəbəkə və relyasiya modelləri verilənlər bazası ilə əlaqəni yaratmağı öyrədr.</p>	7
18	<p><b>Kriptoqrafiyanın əsasları</b> Kriptologiya, kriptoqrafiya və kriptoanaliz, onların inkişaf tarixini; İnformasiyanın şifrlənməsi üsullarını, şifrləmənin əvəzetmə, yerdəyişmə, qammalaşdırma üsullarını; Bloklarla və axınla şifrləmə üsullarını; Simmetrik və asimmetrik şifrləmə üsullarını; Kriptoqrafik sistemi, onun modelini, kriptoqrafik sistemlərə və şifrləmə alqoritmlərinə qoyulan tələbləri; Kriptoqrafik sistemlərə hücumları, onların təsnifatını və onlara qarşı mübarizə üsullarını öyrədir.</p>	8
19	<p><b>Steqanoqrafiya</b> Steqanoqrafiya, onun inkişaf tarixi və mərhələləri; İnformasiyanın gizli ötürülməsi üsullarını və gizli informasiya ötürmə kanallarının yaradılması texnologiyalarını; Kompüter steqanoqrafiyası, rəqəmsal steqanoqrafiya; İnformasiyanın mətnlərdə, təsvirlərdə (şəkillərdə, qrafik fayllarda), audio və video verilənlərində, fayl formatlarında, informasiya daşıyıcılarında, digər qurğu və obyektlərdə informasiyanın gizlədilmesi üsulları. Müxtəlif məqsədlər (cinayətkar, terrorçu və s.) üçün Internet üzərindən e-mail, web mühit, sosial şəbəkələr, buludlar və digər Internet texnologiyalar vasitəsilə gizli informasiya ötürmə kanallarının yaradılması və istifadəsi, onların aşkarlanması və qarşısının alınması üsullarını öyrədir.</p>	6
20	<p><b>Kompüter qrafikası</b> Kompüter qrafikası, rəng sxemləri, onun növlərini, rastr, vektor və fraktal qrafikaları, 3D qrafikası, onların xüsusiyyətlərini, geniş istifadə olunan qrafik redaktörleri, onların iş prinsiplərini, multimedya vasitələrini öyrədir.</p>	6
21	<p><b>İnformasiya axtarışının üsul və vasitələri</b> İnformasiya sistemlərində, massivlərində informasiyanın axtarışı üsul və alqoritmlərini, informasiya axtarışının nəticələrinin qiymətləndirilməsi meyarlarını, Internetdə informasiya axtarışı üsul və vasitələrini, onların növlərini, quruluşu, Internetin geniş istifadə olunan axtaş sistemlərinin – axtarış məşinlərinin, tematik kataloqların və meta-axtarış sistemlərinin iş prinsiplərini öyrədir.</p>	5
22	<p><b>İnformasiyanın mühafizəsi üsulları və vasitələri (təşkilati və hüquqi)</b> İnformasiya mühafizəsinin təşkilati üsul və vasitələrini; proseslərə səlahiyyətlər bölgüsü və koordinasiya modelləri; rəhbərlik və idarəetmə modellərini; planlaşdırma və layihələndirme; hüquqi məsləhət; sənədləşdirmə və qeydiyyat, arxivləşdirmə; əqli mülkiyyəti qoruma və istifadəni lisenziyalasdırma, fəaliyyətə xüsusi icazə; audit və sertifikatlaşdırma, effektivliyi dəyərləndirmə; attestasiya, akkreditasiya; İKT layihələrinin və</p>	5

	məhsullarının ekspertizası; kiber-təhqiqat/ kriminalisika, o cümlədən sübutları toplama; riskləri idarəetmə, o cümlədən nüfuzetmə testləri, monitoring, incidentlərə cavab vermə; informasiya təhlükəsizliyinə aidiyiyəti olan təhsil və maarifləndirmə, biliklər bazası üzrə bilik əldə etməyi öyrədir.	
23	<b>İnformasiyanın mühafizəsi üsulları və vasitələri (program-texniki)</b> İnformasiya mühafizəsinin program-texniki üsul və vasitələrini, alətlərini; sistemde səlahiyyətlər bölgüsü matrislərinin tətbiq edilməsi prinsiplərini; qeydiyyat və monitoring; fiziki qoruma vasitələri və müvafiq mühəndis qurğularının işlənilməsini; avtorizasiya, identifikasiya və autentifikasiya mexanizmlərini; tamlığa nəzarət; kriptoqrafiya, steganografiya və elektron imza; ehtiyat surətlərin yaradılması və bərpa edilməsi; ziyanverici programlardan qoruma; şəbəkələrarası ekranlaşdırma, firewall; tunelləşdirmə, VPN; Internetdə təhlükəsizlik məsələlərini, təhlükəsizlik protokollarını onların tətbiqi mexanizmlərini öyrədir.	6
24	<b>Risklərin və incidentlərin idarə edilməsi</b> İnformasiya təhlükəsizliyinə risklərin baş verməsinə – incidentlərə əks-tədbir sxemlərini tətbiqetmə, bunun üçün risklərin emalına aid müvafiq üsulları seçmə prosesləri; təhlükəsizliyin daimi monitoringi (funkcionallıqda anomaliyaları, sanksiyasız dəyişiklikləri, belə cəhdləri aşkarətmə və qeydiyyatı, maraqlı tərəflərə xəbərvermə prosesləri) öyrədir.	7
25	<b>Verilənlərin intellektual analizi</b> Bu fənndə verilənlərin intellektual emalı texnologiyaları, Data Mining metodlarının imkanları və tətbiqi, verilənlərin təhlilində yaranan əsas problemlər və onların həlli yolları; Data Mining-in klassik statistik analiz metodlarından fərqləri və OLAP sistemləri; Data Mining-in əhatə dairəsi; verilənlər anbarının təşkili növləri və metodları; analitik sistemlərin təsnifatı tələbələrə aşılanır.	7
26	<b>Mülki müdafiə</b> Bu fənndə tələbələr mülki müdafiə, dövlətin vətəndaşlarını (ümmumiyyətlə döyüşməyən) hərbi hücumlardan və təbii fəlakətlərdən qorumaq üsullarını, fəvqəladə əməliyyatların prinsiplərini və qarşısının alınması, yumşaldılması, hazırlıq, cavab tədbirləri və ya təcili təxliyə və bərpa tədbirlərini öyrənəcəkdir.	3
	<b>Ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən fənləri<sup>1</sup></b> Burada olan fənlər hər bir ali təhsil müəssisəsi tərəfindən fərdi qaydada müəyyən edilir və həmin ixtisasın tədris planında əksini tapır	60
	<b>Təcrübə</b>	30

<sup>1</sup> Bu fənlər professor-müəllim heyətinin təcrübəsi, tədqiqat infrastrukturunu, yerli və beynəlxalq iş imkanları nəzərə alınaraq ali təhsil müəssisəsi tərəfindən təklif edilir. Ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən fənlər tələbələr üçün seçmə xarakteri daşımalo, eləcə də tələbələrin xarici mübadilə proqramlarında iştirakına şərait yaratmalıdır.

Cədvəl 2

Ixtisas	Ümumi fənlər	Ixtisas fənləri (o cümlədən Mülki müdafiə)*	ATM tərəfindən müəyyən edilən fənlər	Təcrübə	Cəmi
050615 –İnformasiya təhlükəsizliyi	30	120	60	30	240

**\*Qeyd:** Xüsusi təyinatlı ali məktəblərdə bu bölmədə (*İxtisas fənləri*) istiqamətə müvafiq olaraq 20%-dək dəyişiklik etmək olar.

#### 4. Tədris və öyrənmə

4.1. Tədris və öyrənmə mühiti elə təşkil olunmalıdır ki, tələbələr təhsil programında nəzərdə tutulan təlim nəticələrini əldə edə bilsinlər.

4.2. Tədris və öyrənmə metodları müvafiq sənədlərdə (məsələn, müəllimin sillabusunda və s.) təsvir edilməli və ictimaiyyətə (məsələn, universitetin vəb səhifəsində, programın broşurlarında və s.) açıq olmalıdır.

4.3. Tədris və öyrənmə metodları innovativ təhsil təcrübələri nəzərə alınaraq davamlı şəkildə nəzərdən keçirilməli və təkmilləşdirilməlidir. Tədris və öyrənmə metodlarının müntəzəm şəkildə təkmilləşdirilməsi universitetin keyfiyyət təminatı sisteminin bir hissəsi olmalıdır.

4.4. Təlim prosesində fərqli tədris metodlarından istifadə edilməlidir. Bu metodlar tələbəyönümlü yanaşmanı və tələbələrin təlim prosesindəki fəal rol oynamasını təşviq etməlidir. İstifadə edilə biləcək tədris və öyrənmə metodlarına aşağıdakıları nümunə olaraq göstərmək olar:

- mühazirə, seminarlar, praktiki tapşırıqlar;
- təqdimatlar və müzakirələr, debatlar;
- müstəqil iş/araşdırma (məsələn, praktiki nümunələrlə iş);
- layihələr;
- problemlərə əsaslanan tədris;
- sahə işləri;
- rol oyunları;
- hesabatlar;
- qrup qiymətləndirməsi;
- ekspert metodu;
- video və audio konfrans texnologiyaları;
- video və audio mühazirələr;
- distant təhsil;
- simulyasiyalar;
- və s.

4.5. Təhsildə nəzəriyyə və praktiki təlim arasında tarazlıq gözlənilməlidir. Əsas diqqət əmək bazarının dəyişən ehtiyaclarına uyğun olaraq praktiki bacarıqların gücləndirilməsinə yetirilməlidir.

4.6. Təhsil programı tələbələrin müstəqilliyini dəstəkləməli və ömürboyu təlim konsepsiyasını inkişaf etdirməlidir. Təhsil prosesinin sonunda tələbə hər hansı istiqamətdə müstəqil işləyə bilməli və təhsilini ömürboyu davam etdirməyi bacarmalıdır.

## 5. Qiymətləndirmə

5.1. Qiymətləndirmə elə təşkil olunmalıdır ki, tələbələrin gözlənilən təlim nəticələrini əldə etmələri səmərəli şəkildə ölçüle bilinsin. Bu, əldə olunan irəliləyişi monitorinq etməyə, təhsil proqramlarının nəticələrinə hansı dərəcədə nail olunduğunu qiymətləndirməyə, eləcə də tələbələrlə fikir mübadiləsinə şərait yaratmağa və təhsil proqramlarının təkmilləşdirilməsi üçün ilkin şərtlərin formalasdırılmasına yardım etməlidir.

5.2. Qiymətləndirmə üsulları müvafiq sənədlərdə (məsələn, fənn proqramında, sillabusda və s.) təsvir edilməli və hamı üçün açıq olmalıdır (məsələn, universitetin vəb səhifəsində, proqramın broşurlarında və s.).

5.3. Qiymətləndirmə üsulları innovativ tədris təcrübələri nəzərə alınaraq davamlı şəkildə nəzərdən keçirilməli və təkmilləşdirilməlidir. Qiymətləndirmə üsullarının müntəzəm şəkildə yenilənməsi ali təhsil müəssisəsinin keyfiyyət təminatı sisteminin bir hissesi olmalıdır.

5.4. Tədris prosesində fərqli qiymətləndirmə üsullarından istifadə edilməlidir. Bu üsullar tələbəyönümlü yanaşmanı və tələbələrin təlim prosesindəki fəal rol oynamasını təşviq etməlidir. İstifadə edilə biləcək qiymətləndirmə üsullarına nümunələr:

- yazılı tapşırıqlar;
- bilik və bacarıqlara dair testlər, kompüter əsaslı testlər;
- şifahi təqdimatlar;
- sorğular;
- açıq müzakirələr;
- praktika hesabatları, sahə işləri hesabatları;
- praktikada, laboratoriyada müşahidələrə əsasən bacarıqların qiymətləndirilməsi;
- layihə işlərinə dair hesabatlar;
- portfolionun qiymətləndirilməsi;
- frontal sorğu;
- qrup şəklində və özünü qiymətləndirmə;
- və s.

***Qeyd: sadalanan üsullar fənnin spesifikasından asılı olaraq seçilə və (və ya) dəyişdirilə bilər.***

5.5. Təlim nailiyyətlərinin qiymətləndirilməsində istifadə olunan üsullar aydın müəyyənləşdirilmiş meyarlara əsaslanmalıdır və təhsil müddətində tələbənin əldə etdiyi bilik, bacarıq və qabiliyyət səviyyəsini düzgün və etibarlı şəkildə müəyyən etməyə imkan verməlidir. Təlim nəticələrinin qiymətləndirilməsi zamanı müəllimlər şəffaflıq, qərəzsizlik, qarşılıqlı hörmət və humanistlik prinsiplərini rəhbər tutmalıdır.

5.6. Tələbələrə müəllimlər/qiymətləndircilər təhsillərinin bütün aspektlərini, o cümlədən qiymətləndirmə prosesini müzakirə etmək imkanı verilməlidir. Ali təhsil müəssisəsi qiymətləndirmə prosesi, yaxud qiymətlə bağlı apelyasiya prosedurlarını müəyyən etməlidir.

5.7. Akademik etika təhsil prosesində önemli yer tutur. Tələbələrə akademik dürüstlüyə riayət etmək, plagiarizm problemini anlamaq öyrədilir. Onlar intellektual əməyin əqli mülkiyyət hüquqları bəresində məlumatlandırılmalıdır.

## **6. Proqramın və hər bir fənnin təlim nəticələri**

6.1. Təhsil programının təlim nəticələri, eləcə də hər bir fənnin təlim nəticələrinin müəyyənlendirilməsi və hər bir fənnin sillabusunun hazırlanması ali təhsil müəssisəsinin/akademik heyətin səlahiyyətindədir.

6.2. Təlim nəticələri hər bir ali təhsil müəssisəsi tərəfindən Əlavə 1-dəki formaya uyğun olaraq müəyyənlendirilir. Təlim nəticələri matrisində (Əlavə 2) fənlərlə təlim nəticələri arasındaki əlaqə eks olunmalıdır.

6.3. Təhsil Programının cəmiyyətin və əmək bazarının dəyişən ehtiyaclarına cavab verən nəzəri və praktiki məzmunu təmin etməsi məqsədilə fənlərin sillabusları müntəzəm şəkildə yenilənməlidir.

## **7. İnfrastruktur və kadr potensialı**

7.1. Təhsil Proqramının tədris, öyrənmə və qiymətləndirmə prosesi ali təhsil müəssisəsinin aşağıdakı infrastruktura malik olmasını zəruri edir: tədris planında nəzərdə tutulan fənnlər üzrə dərslerin aparılması, praktiki və laboratoriya dərslerinin keçirilməsi üçün müvafiq kabinetlər, laboratoriyalar, kompüter sinifləri, və s. özündə birləşdirən, həmçinin elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün müasir avadanlıqla təchiz olunmuş maddi-texniki bazası olmalıdır. Təhsilalanların ali təhsil müəssisəsinin lokal şəbəkəsinə, İnterneta, informasiya bazalarına, elektron kitabxanalarına, axtarış sistemlərinə çıxışı təmin edilməlidir.

7.2. Ali təhsil müəssisələrinin professor-müəllim heyəti, bir qayda olaraq, elmi dərəcələrə malik olur. Digər dövlət, yaxud özəl müəssisələrdən və/və ya digər müvafiq təşkilatlardan gələn şəxslər də tədrisə cəlb oluna bilərlər.

## **8. Təcrübə**

8.1. Təcrübə tələbənin nəzəri biliklərinin praktikada tətbiqi, eləcə də peşə bacarıqlarının gücləndirilməsi baxımından önemlidir.

8.2. Təcrübə özəl şirkətdə, dövlət müəssisəsində, tədqiqat laboratoriyasında (eləcə də universitet, özəl yerli, yaxud beynəlxalq təşkilat və şirkətlər və s.) təşkil oluna bilər.

8.3. Təcrübədən önce ali təhsil müəssisəsi və təcrübə təşkil olunacaq şirkət/müəssisə arasında müqavilə imzalanmalıdır. Eyni zamanda, tələbənin fərdi müraciəti əsasında onun ixtisasına uyğun digər şirkət/müəssisə, o cümlədən xaricdə təcrübə keçməsinə icazə verilir. Müqavilədə şərtlər, tələbələrin hüquq və öhdəlikləri və digər zəruri təfərrüatlar eks olunur.

8.4. Təcrübənin qiymətləndirilməsi: tələbə təcrübə müddətində istehsalat müəssisəsi və ya şirkətdə aparılan təcrübə layihəsinin nəticələrinə dair hesabatın yazmalı və ali məktəbin akademik heyəti və təcrübə yerinin nümayəndələrindən ibarət komissiya qarşısında müdafiə etməlidir. Təcrübə programının yerinə yetirilməsi üzrə nəticələr təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilmiş formada qiymətləndirilir.

## 9. Məşgulluq və ömürboyu təhsil

9.1. Təhsil Proqramın məzunlarının işləyə biləcəkləri sahələr və peşələr "İnformasiya təhlükəsizliyi" ixtisası üzrə təhsil alan məzunlar IT-şirkətlərində, bank sistemlərində, şəxsi məlumat, verilənlərin təhlükəsizliyi, Cyber hücumların aşkar və dəf olunması, ölkə üzrə təhlükəsiz informasiya mühitinin yaradılması və istifadəçi mədəniyyətinin hazırlanması üzrə ixtisasçı kimi bütün sənaye müəssisələrində çalışa bilərlər.

9.2. Ali təhsil müəssisəsi Təhsil Proqramının məzunlarının məşgulluğu dair müntəzəm sorğular keçirməli, eləcə də vakant iş yerlərinə dair məlumatları öz vəb səhifəsində yerləşdirməlidir.

9.3. Bakalavr proqramının məzunları təhsillərini müvafiq sahələr üzrə magistratura təhsil səviyyəsində davam etdirə bilərlər.

9.4. Təhsil müddətində əldə olunan bilik, bacarıq və yanaşmalar məzunların müstəqil şəkildə ömürboyu təhsil almaları üçün ilkin şərtlərdəndir.

### Razılıasdırılmışdır:

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdürü

  
Yaqub Piriyev  
"17" 07 2020-ci il

Texniki və texnoloji ixtisaslar qrupu üzrə Dövlət Təhsil Proqramlarını hazırlayan işçi qrupun sədri, prof.

  
Mustafa Babanlı  
"16" 07 2020-ci il



**Əlavə 1****Təhsil Proqramı və fənlər üzrə təlim nəticələri**

Ali təhsil müəssisəsi Təhsil Proqramı və hər fənn üzrə gözlənilən təlim nəticələrini müəyyən etməlidir. Aşağıdakı cədvəllərdə ən azı 6 təlim nəticəsi sadalanmalıdır (Təhsil Proqramı və hər fənn üzrə ayrılıqda)

<b>Təhsil Programının təlim nəticələri (PTN)</b>
<b>PTN 1 Alqoritmlaşdırma və alqoritmik dil üzrə bacarığına</b>
<b>PTN 2 Verilənlər bazası və informasiya sisteminin layihələndirilməsi bacarığına</b>
<b>PTN 3. Kriptoqrafik sistemlərin reallaşdırılması, şifrələmə alqoritmini tətbiq etmək, klassik şifrələr və müasir şifrələr - kriptoqrafik protokollar və elektron imza; şifrə tipini düzgün seçmək qabiliyyətinə</b>
<b>PTN 4. informasiya axtarış nəzəriyyəsinin əsaslarını; sənədlərin analitik və sintetik işlənməsinin əsas mərhələlərini istifadə etmək bacarığına</b>
<b>PTN 5. Qəbul edilmiş layihə qərarlarını əsaslandırmaq, tərtib etmək və onların düzgünlüyünü və effektivliyini yoxlamaq üçün təcrübələr aparmaq bacarığına</b>
<b>PTN 6. Risklərin idarə edilməsinə sistematik yanaşma, xidmət müəssisələrinin fəaliyyətində risklərin idarə edilməsi metodlarının tətbiqi bacarıqlarına</b>

<b>Fənn üzrə təlim nəticələri (FTN)</b>
<b>FTN 1 Müxtəlif tip məsələlərin həllinə alqoritm və yüksək səviyyəli alqoritmik dili tətbiq edir</b>
<b>FTN 2 Verilənlər bazası modellərindən istifadə etməklə, konseptual sxem tərtib etməklə, cədvəllər və onlar arasında əlaqələr, həmçinin sorğular yaratmaqla layihə yaradır</b>
<b>FTN 3. Kriptoqrafiyanın riyazi əsaslarını, müasir kriptoqrafik yanaşmaları tətbiq edir və informasiyanın mühafizəsi üçün kriptoqrafik metodlardan istifadə edir</b>
<b>FTN 4. Qlobal kompüter şəbəkələrində informasiyanın axtarışının əsas üsullarından istifadə edir</b>
<b>FTN 5. Verilənlərin intellektual analizi məsələsinin həllinə uyğun layihə qərarlarını əsaslandırır və həll olunan problemə ən uyğun bir model seçilir və həllin effektivliyini əsaslandırır</b>
<b>FTN 6. Risk səviyyəsini qiymətləndirmək üçün metodlardan istifadə edir, investisiya layihələrinin cəlbediciliyini müəyyənləşdirir, xidmət müəssisələrində risk idarəetmə vasitələrindən istifadə edir</b>

## Əlavə 2

**Fənlərin və Təhsil Proqramının təlim nəticələrinin matriisi**

Ali təhsil müəssisəsi aşağıdakı cədvəldən istifadə edərək ixtisasın Təhsil Proqramının təlim nəticələrinin əldə olunmasına necə dəstək verdiyini müəyyən etməlidir.

Fənlərin adı	Programın təlim nəticələri					
	P <sub>TN</sub> 1	P <sub>TN</sub> 2	P <sub>TN</sub> 3	P <sub>TN</sub> 4	P <sub>TN</sub> 5	P <sub>TN</sub> 6
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya	X					
Azərbaycan tarixi						
Xarici dildə işgüzar və akademik kommunikasiya	X					
Xətti cəbr və analitik həndəsə		X				
Riyazi analiz						
Diskret riyaziyyat		X				
Diferensial tənliklər		X				
Ehtimal nəzəriyyəsi və riyazi statistika		X		X		
Fizika	X		X			
İnformasiya təhlükəsizliyinə giriş	X		X			X
Kompyuter arxitekturası	X	X	X			
Proqramlaşdırmanın əsasları	X		X			
Verilənlərin strukturu və alqoritmalar	X		X			
Verilənlər bazası sistemləri	X	X			X	
Kriptoqrafiyanın əsasları	X		X			X
İnformasiya axtarışının üsul və vasitələri	X			X	X	
Əməliyyat sistemləri	X		X			
Kompyuter qrafikası	X		X			X
İnformasiya mühafizəsinin alətləri (təşkilati və hüquqi)	X		X	X		X
İnformasiya mühafizəsinin alətləri (program-texniki)	X		X	X		X
Risklərin və incidentlərin idarə edilməsi	X		X			X
Verilənlərin intellektual analizi	X	X			X	
Mülki müdafiə						